



Kənan Hacı

***Uzun müddət onun bu söz-ləri fikrimdən çıxmadi.***

Doğrudan da, heç bir savadı olmayan sadə bir kəndli çoxlarının əhəmiyyət vermədiyi bu ince məqamı tuta bilib və sidq-ürəkdən Nizaminin Məkkəni ziyarət edə bilməməsi nə təəssüfünə görə yaşıla-riyla ifadə edir. Nizami ona görə böyükdür ki, elmsiz, təhsilsiz insanlar da ondan nəsə götürüre, faydalana bilir. Əslində Nizaminin mürəkkəbliyi aydınlığınındadır. O, özünün hikmət xəzinəsini hər kesin üzünə açıb və hər kes öz düşüncəsinə uyğun o xəzinədən özü üçün nəsə götürü-

**Nizami Gəncəvi bəşər mədəniyyətinin dühaların-dandır. Onun poeziyası həmişə zamanın fövqündə da-yanıb. Yəqin ki, dünya dur-duqca belə olacaq. Nizami sənətinin genişliyindən cild-cild kitablar yazılıb, insanlar zaman-zaman onun sözünün sehrinə düşüb. Bu genişliyin məğzını, mənasını nələr şərt-ləndirir? Bu suala hərə bir cür cavab verib. Mən yəzidə sübutlar, aksiomlar, postulatlar yürütmək fikrində deyi-ləm. Nizamiyə hər kəsin öz münasibəti var – alim yanaş-ması bir başqadır, şair yanaşması tamam başqadır. Bir də Nizami aşığı olan sadə in-sanlar var.**

Bu günlərdə Buzovna qə-səbəsinin axundi, ilahiyyatçı alim, şair Hacı Soltan Əlizadə mənə bir əhvalat danişdi. Bu vəqəə məni son dərəcə təsirləndirdi. Buzovna qəsəbəsində sadə həyat tərzi sü-rən, maldarlıqla ailəsini do-lanıran bir insan yaşayır. Heybət Hacı Dadaş oğlu. Onun Nizami şəxsiyyətinə və yaradıcılığına vurğunluğunu sözə ifadə etmək çətindir. Onun Nizamiyə sevgisində hardasa ilahi bağların oldu-guna inanıram. Heybət kişi Nizamiyə vurğunluğunu qey-ri-adı formada ifadə edib. Ne-cə? Deyim, siz də agah olun.

Hacı Soltan danışır:

Günlərin bir günü yolla gedirdim, Heybət kişiginin qapısından keçəndə gördüm, qapının ağızında kətil qoyub oturub. O, əlində Nizaminin kitabını tutmuşdu və kitabı oxuduqca gözlərindən yaş-süzülürdü. Ayaq saxladım, salamlaşdıq. Soruşdum ki,

**Heybət kişi sərasər səkkiz gün iyirmi saat yol gedir. Rayonlardan birindən keçəndə qarşısına bir dəstə adam çıxır. Qəribə görkəmi, səfər geyimində olması onların diqqətini cəlb edir. Ondan hara getdiyini soruşturular. Deyir ki, Şeyx Nizaminin məqbərəsini zi-yarətə gedirəm. Soruşturlar ki, o kimdir? Heybət kişi bərk əsəbiləşir, özündən çıxır. Deyir siz Şeyx Nizamini, Azərbaycanın mütəfəkkir şairini tanımırsınız? Ayıb olsun sizə! Adamlar onu anlamırlar, tə-əccüb içində ötüb keçirlər. Növbəti dəfə qarşısına çıxan adamlar ondan hara getdiyini soruşturular, Heybət kişi səfərinin məqsədini dilə gətirir. Adamlar yenə onu anlamırlar...**

Heybət kişi, nə baş verib, ni-yə ağlayırsan? Dedi ki, Hacı, bilirsən, Şeyx Nizami ömrü boyu Həcc ziyarətinə getməyi arzulayıb, amma bu, ona qismət olmayıb. Gör e, o boy-da Nizamiyə bu mürqəddəs ziyarət qismət olmayıb! Amma indi baxıram, elə adamlar Həccə gedir ki, deməyə söz tapmırıam. Buna görə ağlayıram... Allah Şeyxin məqamını həmişə uca eləsin!

Heybət kişi heç vaxt "Ni-zami" deməz, ondan söz dü-şəndə həmişə ehtiramla "Şeyx" deyər. Hacı Soltan da-nışır ki, Heybət kişisinin bu sözləri məni mütəəssir etdi.



rə bilib. Nizami sanki əl yeri bilinməyen bir xalça toxuyub, bu xalçada her şey nə vaxt-sa, hardasa olub. Amma hər şey yenidir, təkrarsızdır. Sehri barmaqlar bu xalçanı ideal səviyyədə yaradıb, gör-düyümüz, bildiyimiz gerçəklərdən yaradıb.

Hacı Soltan danışır:

Aradan uzun müddət keç-di. Günlərin bir günü Heybət kişi mənə dedi ki, Hacı, sa-bah səhər şübh namazından sonra yanına gələ bilərəm? Dedim, əlbəttə, nə məsələ-dir? Dedi mən əhd eləmişəm, Buzovnadan Şeyx Nizaminiñ Gəncədəki məqbərəsinə qe-

getmək hər adamın işi deyil. Görün, bunun Nizamiyə eşqi, məhəbbəti nə qədər böyük imiş! Gəncədə Nizaminin məqbərəsi tikiləndən bəri be-lə bir hadisə yəqin ki, heç vaxt yaşanmayıb. Onun sala-matlığı üçün dua edirdim.

Heybət kişi sərasər sə-kiz gün iyirmi saat yol gedir. Rayonlardan birindən keçəndə qarşısına bir dəstə adam çıxır. Qəribə görkəmi, səfər geyimində olması onların diqqətini cəlb edir. Ondan hara getdiyini soruşturular. Dedi ki, Şeyx Nizaminiñ məqbərəsini ziyarətə gedirəm. Soruşturlar ki, o kimdir? Hey-

bət kişi bərk əsəbileşir, özündən çıxır. Deyir siz Şeyx Nizamini, Azərbaycanın mütəfəkkir şairini tanımırsınız? Ayıb olsun sizə! Adamlar onu anlamırlar, təəccüb içində ötüb keçirlər. Növbəti dəfə qarşısına çıxan adamlar ondan hara getdiyini soruşturular, Heybət kişi səfərinin məqsədini dilə gətirir. Adamlar yenə onu anlamırlar.

**-Yaxşı, bu səfərinin məq-sədi nədir? – deyə soruşur-lar.**

**-Şeyx Nizami böyük şair-dir, müqəddəs adamdır. Mə-əhd eləmişəm ki, piyada onun məzarına qədər yol gedib o türbəni ziyarət edə**

cək. Orda tanımadığı bir adam Heybət kişiyə pul verir ki, bu nəziri də mənim adımdan İmamzadəyə apar.

Hacı Soltan deyir ki, 2021-ci il Nizami ili elan olunmuşdu. Hər kəs öz qabiliyyəti, bacarığı daxilində Ni-zamıyla bağlı öz töhfəsini verdi: alımlar Nizamişunaslı-ğın toxunulmayan mövzularını araşdırıb tədqiqat əsərləri yazdlılar, şairlər, yazıçılar bə-dii əsərlər yazdlılar, rəssam-lar Nizaminin əsərlərinin illüstrasiyalarını çəkdilər. Heybət kişi isə özünü təbi-rincə desək, Şeyx Nizamiyə məhəbbətini bu formada ifa-de etdi. Səkkiz gün Nizami

## **Şeyx Nizamini ziyarət və ya səkkiz gün piyada yol gedən yolcu**

**cəm,- Heybət kişi cavab ve-rir.**

**Adamlar başlarını bulayıb  
ötüb keçirlər.**

Heybət kişi yorulanda, acanda yolüstü kafelərdən bi-rinə girib nahar edir, həm də bir az dincəlirmiş. Sən demə, imkanlı, vəzifeli şəxslərdən biri onu görüb maraqlanıb ki, bu adam kimdir, hara gedir? Deyiblər Nizaminin məqbərəsini ziyarətə gedir, özü də pay-piyada yola çıxb. Həmin şəxs sürücüsünə tapşırır ki, nəzaret elə, yol boyu bu adam hansı kafeyə, restoran girsə, ondan pul almasınlar.

Heybət kişi Nizaminiñ məqbərəsinə çatanda tamam haldan düşmüştü, ayaqları şişmiş, ayaqqabıları sökülb bir neçə yerdən çat vermişdi. Danışır ki, özümü məzarın üstünə güclə çatdırıdım, elə oradaca düşüb qaldım. Məq-bərənin bələdçiləri bu qəribə ziyarətçinin halını görüb tə-sirlənmişdilər. İlk dəfə idi ki, belə ziyarətçiye rast gelirdi-lər. Heybət kişi nəzir edibmiş ki, Şeyxin məqbərəsinə sağ-salamat çatsam, ordan da İmamzadə pirini ziyarət edə-

esqiylə yol getdi; piyada, usanmadan, yorulmadan, bu yoluñ cəfasını sevgiylə çəkdi və ziyarəti qəbul olundu.

**Nizami sözünün gerçək mənasının üstündə fövqələdə bir məcazi mənəsi və onun minbir zənginliyi iç-icədir. Real mənə o qədər möhtəşəm temasdır ki, ən uca, ən uzaq məcaz dünyasını ciyində da-shıya bılır. Heybət kişisinin Şey-xin ruhu ilə teması ilahi eşqin təcəllasıdır və məcazlar dün-yası bu görüş üçün zəmin ha-zırlmışdır. Heybət kişi Ni-zaminiñ kitabını dəfələrlə oxu-duqca onun fəsəfəsinə özü də bilmədən aşına olmuşdu, Şeyxin ilahi həqiqət məqamı-na yüksəlmışdı və içində möhkəmlənən bu həqiqət onu bu uzun və çətin bir səfərə sövq etmişdi. Allaha can atan insanın sevgisində təmənnə-sızlıq var. Peygəmbərlərin, övliyaların, alımların yolunda hər cövrü-cəfaya dözə bilmək üçün insanın içində bir iman işığı parlmalıdır. Heybət ki-shinin mənəvi dünyası iman işığı ilə müzəyyən idi.**

**O, Nizaminiñ yetişdirdiyi insan idi.**